

– Mühərribə ve qadın və ya mühərribə qadının rolu.

– Qadın anadır, cəmiyyətin mayasıdır. Müqəddəs kitabımızda da, cəmiyyətində de qadının rolu, deyəri böyükdür. Məhz bu səbəbdən biz vətənə ana torpaq deyirik. Bu ilk baxışdan sadə görünən söz birfəməsi bizim üçün alılışır, müqəddəslişdir. Bu oxşatmaları şüurlu seviyyəsində ömrü boyu daşıyınq və yaşadıraq. İçimizdə bədənsal və emosional seviyələrdə yaşadıraq...

Niyə bu mövzuya toxundum, çünkü qadınlarımız torpaq kimi qorunur. Qadın bizlər tərbiye verir, böyüdüür, namus, qeyrət, vətənpərvərlik kimi insanı keyfiyyətlərini bize öz südləri ilə keçirir. Yeri gələrsə, kişiləri motivasiya edir, ruhlandırır, alqışlayır.

Anxa cəbhədə, yeni evlərdə oturarkən sanki qoruduguñuz torpağın müqəddəsliyini artırır, ana və vətənə mənalarnı birləşdirir, mühərribə eden kişilərin müdafiə etmə qüvvəsinə bir mənəvi güc verir. Ümumiyyətə, kişilər olan yerde qadınların mühərribəyə əsgər kimi getməsi heç vaxt tercih edilməyib. Xüsusiile Azərbaycan xalqı üçün.

**– Bu günün qəhrəmanları sayılan şəhidlərimiz, qazı və mühərribə işbirlikçilərinin belə əzmi, mübariz və vətənpərvəriliyinin arxasında bir neçə amil durur. Mühit, təlim, mili dəyərlər, ancaq ən əsası isə tərbiyə durur. Sizcə da belə deyilmə?**

– Qadınlarımızın əməyi, və bu öhdəciliğdə olan məsuliyyəti çox böyükdür, onlar anxa cəbhədə gələn nesilləri, yəni övladlarını böyüdüüb tərbiyələndirirlər. Nəcə ki, ediblər, edirler və edəcəklər. Onlarınn zəhmətinin nəticəsidir ki, oğullar bu

# Psixoloq Süleyman Məmmədzadə:

## “Arxa cəbhədə gələcək nəsilləri yetişdirən məhz qadınlardır”



gün vətənin onlara ehtiyacı olduğu an qəhrəmanlıq, şücaət, mübarizlik, vətənpərvərlik göstərdilər və göstərirler. Biz vətənimizi qorunaklıq ki, onlar gələn və gelməkdə olan nəslimizdə qəhrəman yeytişdiridilər, onlara vətəne mehəbbəti öyrəndib aşılaşınlar.

**– Sizcə, övladın vətənpərvər böyümesi üçün bir ana nə etməlidir?**

– İnsana vətənpərvərlik körpe yaşlılarından aşılanmalıdır. Vətən ona tərənnüm olunmalı, misal üçün dövlət atributları, on-

ların dəyeri öyrədilməlidir. Analar öz övladına her zaman qorxmaz mübariz əsgərlərimiz və tariximiz barəsində hekayələr, mahnilər, laylalar, bayatıllar, dastan və rəvayətlər danışınlar.

**– Vətəni qorumaq, yeri gələrsə, mühərribəyə yollanmaq yalnız kişiləre aiddir?**

– Vətənin keşiyində dayanmaq Azərbaycan kişisine mexsusdur. Bu birmənəli şəkildə belədir. Qadınlar isə öz isti evlərinde vətən keşiyində dayanmayı bacaran vətənpərvər övlad böyütməlidirlər.

Düzdür, istishnalar var, ölkədən qaçan kişilər və bununla yanaşı mühərribəyə əsgər kimi və ya başqa kömək məqsədilə üz tutan qadınlarımız da var. Hətta onlar arasında qazilər, şəhidlər də var. Bu gün xanımlara ancaq heyərət və qırurla baxmaq olar.

Ancaq, buna baxmayaraq, qadınlarımıza mühərribəni yaraşdırıram. Mən cə, ya o vaxta qeder ki, analarımız öz övladlarınamus, qeyrət, ana vətəne sevgi, dəyər hissi ilə yetişdirirler.. Önde kişilər gedəcek və mühərribəyə kişilər qatılacaq.

**– Mühərribə qadınlarının psixologiyası necədir?**

– Mənəcə bu bir ağır mövzudur. Qadın bir tərefdən tərbiyeləndirir, ruhlandırarlar, iğidlik, kişilik, əzm öyrədirlər və övladlarında olan bu kimi xüsusiyyətlər ilə fəx edərlər, digər tərefdən isə bu tərbiye və aldığı məktəb nəticəsində övladları evi tərk edib təmin müdafiəsinə durar, cəbhəyə yollanar, hətta şəhid olar. Bir tərefdən özünü qınayar, “mən övladıma başqa cür tərbiyə verə bilməz, böyükəmdim” deyər.

Cəmiyyətimizi iki hissəyə- qadınlar və kişilər bölsək, belə bir fikir var ki, qadının təbəti daha həssasdır, kişisinin xarakteri isə daha təsirecididir.

Qadın qorxu, təcavüz, qıcıqlanma hissələrini yaşayır, kişi isə onun yaşadıqlarını hərəkətə köçürür və dağıdıcı hərəkə-

tə çevirir. Mən bununla tam olaraq razıyam.

Mən psixoloq-psixoterapeut kimi deyə bilərem ki, vətən mühərribəsi ekşər insanlarda psixoloji cəhətdən öz təsirini qoydu. Qadın, kişi ayrımcılığı olmadan cəmiyyətimizə, həm de axamızca gelən yenisi nesillərə təsir gücü böyük oldu.

Mühərribə ümumiyyətə, bütün dünya xalqları arasında birmənəli şəkildə xoşa-gelmez hal, deyərdim ki, facieli, flakətli hadisədir. Amma bəzən qəçinlməz ola bilir.

Bizim tariximiz buna bariz nümunədir. 27-30 illik səbr, gözəlti. Əvezində yersiz qərarlar, səriştəsiz siyaset. Bizi məcbur etdiilər ki, mühərribə yolu ilə torpaqlanımızı azad edək, etdiik də. Zəfer də qazandıq. Sözsüz ki, zəferlə yanaşı yaralarımız da var. Kimi atasını, kimi övladını, kimi, həyat yoldaşını və ya nişanlısını itirib.

Diqqətimizi bu mövzuyla zərif varlıqlar olan qadınlara yönəltək, dağılmış ailələr, ümidişsizlik, yanda qalan arzular, nəkam xeyallar, məyusluq, 44 gün mühərribə dövründə yaşanan qadınlar öz doğmalarına görə qorxu-həyacan, əsəb, gərginlik, stress, ən əsası isə itkiler yaşadırlar. Mühərribə bir gün başlar, bir gün bitər. Mühərribədən fərqli olaraq, yaranan travmalar düzgün müalicə edilməsə, qalıcı və ya inkişaf edici olur.

Aynur Turan